

AZƏRBAYCANLILARIN SOYQIRIMI TARİXİ SƏNƏDLƏRDƏ

Azərbaycan xalqına qarşı töredilmiş soyqırımı faktına siyasi qiymət ilk dəfə 1919 və 1920-ci illərdə verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətində martın 31-i ilk dəfə matəm günü kimi qeyd edilmişdir. 78 il sonra 1998-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında Fərman imzalamışdır. Bu tarixi sənəddən once ölkə rəhbərimiz 18 dekabr 1997-ci ildə "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütłəvi surətdə deportasiyası haqqında" fərman vermişdir. Bununla da, tarixin açılmamış qanlı səhifələrində birinə həqiqət işində baxmaq imkanı yaranmışdır. Həm bu mühüm tarixi sənədlərdə, həm də dövlət başçımızın soyqırımı ilə bağlı çıxışlarında, xalqımıza müraciətində bu antibəşəri akta ətraflı siyasi qiymət verilmişdir.

Ayri-ayrı əsrlərdə xarici ölkələrə səpələnmiş ermənilərin bir yere toplanması üçün verilən hökmər fərمانlarına diqqət yetirsək, xronoloji ardıcılıqla eyni ssenari əsasında bir məqsədə xidmət etmənin nəticəsini gördükdə heyrətə gəlməyə bilmirsən ki, müsəlman-xristian münaqışəsi zəminində bu addımlar məkrili, hiylərə şimal qonşularımız tərəfindən mütəmadi olaraq həyata keçirilmişdir. 1695-ci ildə Şah Abbas və 1723-cü ildə I Pyotr ayri-ayrı ərazilərdə yaşayan kiçik erməni tayfalarını bir yere toplamaq haqqında fərman imzalayıblarsa, 1768-ci ildə II Yekaterina ermənilərə xüsusi diqqət və qayğı bəslənməsinə dair, 1799-cu ildə isə I Pavel ermənilərin Qazax rayonu ərazisində sərbəst yaşamasına dair Tbilisin hakimiyət dairələrinə göstəriş vermişdir. 1800-cü ilin əvvəllərində isə gürcülerin və ermənilərin bir qrup gənclərinə hərbi təhsil vermək üçün onları Rusyanın ayri-ayrı şəhərlərinə oxumağa göndərmişdilər. 1828-ci il Türkmençay müqaviləsinin bir bəndində ermənilərə sərbəst olaraq Gürcüstan, Azərbaycan və Türkiye ərazilərində yaşamaya hüququ verilir. 1828-ci ilin fevral ayında I Nikolay həmin müqaviləni təsdiq edib və 20 martda belə bir fərman imzalayıb ki, Naxçıvan və digər ərazilərdəki ermənilər Ermənistana cəmlənməklə

onlara muxtariyyət verilsin. 1918-ci il 29 mayda bizim Milli Şuraya tezyiqlərin nəticəsində Ermənistan dövlət elan olunub. 1948-ci ildə Sov. İKP MK Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsi haqqında qərar verdi. 1988-ci ildə isə M.S.Qorbaçovun rəbərliyi altında həyata keçirilən işlər və verilən qərarlar, nəhayət ki, azərbaycanlıların Qərbi Ermənistandan tamamilə köçürülməsi, yurd-yuvalarından didərgin salınması, qətlər, habelə torpaqlarımızın 20 faizinin işğali ile neticələndi. Atəşkəs elan olunmasına baxmayaraq, bu gün də müharibə vəziyyətindəyik. Yuxarıdakı faktlar bizə deməyə əsas verir ki, uzun illər ermənilər xüsusi diqqət bəslənilmiş (əsasən Rusiya, Fransa tərəfindən) və onları məlum ərazilərdə yerləşdirmək üçün zaman-zaman mənəvi və maddi deportasiyalar həyata keçirilmişdir. Ermənilər bu qlobal əhəmiyyətli məsələni həyata keçirmək üçün üç prinsipi reallaşdırmağa nail olmuşlar. Bunların birincisi, ayri-ayrı dünya ərazilərinə səpələnmiş erməniləri bir yere cəmləşdirmək, ərazilərin boşalması üçün deportasiyaları həyata keçirmək, nəhayət, üçüncü amil isə coğrafi, tarixi yer adlarını dəyişdirib özünüñkülləşdirmək. Paradoksal vəziyyətdir ki, 1831-ci ildə bir erməni yazılışı tarixi əsərində göstərir ki, ermənilər kiçik yaşayış məntəqələrindən bir yere – İrəvana cəmlənmiş xalqdır.

Çox qədimlərə nüfuz etmədən XVIII əsrin birinci yarısına ötəri də olsa, nəzər yetirək. I Pyotr Vəsiyyətnaməsinin 8 və 9-cu bölməsində yazırı:

"8. Rus sərhədlərini genişləndirmək övladlarımızın vəzifəsidir..."

9. Rusyanı dünya dövləti etmək o vaxt mümkündür ki, İstanbul onun paytaxtı olsun. Ona görə ki, İstanbul Avropa və Asiya xəzinələrinin açarıdır. Hər vəchlə çalışıb o torpaqları almaq lazımdır. Ona görə ki, İstanbul sahib olan şah dünyada ilahi şah olacaq.

Türkiyə dövləti məhv olmadan İranın canını almağımız məsləhət deyil... Rusyanın təsəllüt neşteri İranın şah damarına yetişsə, ürəyinin zəif qanı açılacaq, elə bihal olacaq ki, Əflatun diriləb gəlsə, sağalda bilmez..."

İki nəhəng müsəlman imperiyası olan Türkiye və İранa şimaldan açılan

qapı Azərbaycan idi. Bunu Rusyanın imperiya siyasetçiləri və strateqləri yaxşı bilirdi və bu məqsəd üçün ermənilər bir vasite kimi seçilmişdi.

Son iki əsrde Qafqazda azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyaseti işğalçı Rusyanın Qafqaza gəlişi ilə əsasən XVIII əsrin 20-ci illərindən başlayaraq 1813-1828, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə və 1988-ci ildən sonra mərhələ-mərhələ həyata keçirilmişdir.

1721-ci ildə isveçlərlə Niştadt sülhündən sonra Rusiya çarı I Pyotr Xəzər dənizinə çıxmışı qərara aldı və bu, Xəzərtraftı şəhərlərin, o cümlədən Azərbaycanın Dərbənd, Bakı kimi şəhərlərinin işğalı ilə nəticələndi (1723). Yerli əhalinin kəskin narazılılığı və müqavimətini görən I Pyotr öz işğalçı imperiya məqsədlərinə nail olmaq üçün nəyin bahasına olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi zərureti qənaətinə gəldi.

Bu məkrli siyaseti sonrakı rus imperatorları davam etdirdilər. 1768-ci ildə II Yekaterina erməniləri himayə etməsi barədə fərman imzaladı. 1802-ci ildə çar I Aleksandr N.Sisiyanova məktubunda yazırı: "Nəyin bahasına olursa-olsun, ermənilərdən... Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir".

IV əsrən üzüberi nə az, nə çox, düz 1500 il dövlətçiliyə malik olmayan ermənilər bu fırsatı eldən vermədilər və Rusyanın cənub hündürlükündəki bir ərazidə qüdretli və etibarlı bir erməni dövləti yaratmaq planını təqdim etdilər.

Həmin planı Rus imperatoruna hələ 1783-cü ildə çar sarayının məmuru Hovsen Arqutyan təqdim etmişdir. 1828-ci il martın 3-də general Paskeviç baş qərargah rəisi Dibiça yazırı ki, boşaldılmış müsəlman torpaqlarında imperiyaya sədaqətli olan erməniləri məskunlaşdırmaq gərəkdir. Çox keçmədən Paskeviç fərəhə xəbər verirdi ki, artıq İrəvana 948 erməni ailəsi gətirilib, tezliklə onların sayı beş minə çatacaq.

1828-ci il martın 21-də Rusya imperatoru I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradılması haqqında fərman imzalandı. Türkiyədən getirilən 84 min ermə-

ni əsasən bu vilayətdə yerləşdirildi. 119 azərbaycanlı kəndi birbaşa "erməniləşdirildi". Soyqırımına beləcə iri adımlarla başladılar. İrəvan quberniyasında ermənilərin sayı 443 min nəfərə çatdı. Halbuki, 1828-ci ildə əhalinin milli tərkibində nisbət İrəvan şəhərində belə idi: müsəlmanlar 1807 ailə, (7331 nəfər), ermənilər – 567 ailə, (2269 nəfər).

General Kotlyarovskinin bir raportunda deyilirdi: 1806-ci ildə Qarabağdan 412, 1810-cu ildə 248, 1811-ci ildə 707, 1812-ci ildə 1177 – 4845 ailə öz doğma ocaqlarından didərgin salınıb. Söhbət azərbaycanlı ailələrindən gedir.

General Yermolov soyqırımı yeganə yol hesab edərək yazırı: "Asyanın gözüne rəhmdil görünmək zəiflik əlamətidir. Bir müsəlmanı edam etməklə yüz rusun həyatını xilas etmiş olarsınız".

İqtisadçı-tədqiqatçı İ.Şopen yazırı: İrəvan əyaləti ruslar tərəfindən ilhaq ediləndən sonra burada 2948 azərbaycanlı ailəsindən cəmi 847-si qalmışdı. 2137 ailə İrəna və Türkiyəyə qaçmışdı. Əyalətdə azərbaycanlıların sayı 3,5 dəfə azalmışdı.

Qazax mahalında: 1817-ci ildə 7266 azərbaycanlı ailəsi olub. 1831-ci ildə cəmi 4960 ailə qalıb.

Quba əyalətində: 1796-ci ildə 23147 azərbaycanlı ailəsi olub. 1810-cu ildə 12813 ailə qalıb.

Gəncədə: Birinci rus-iran mühəribəsi zamanı 1000 azərbaycanlı ailəsi Cavad xanın oğlu Uğurlu ağa başda olmaqla, ana yurduna tərk edib.

Pəmbəkdə (Gümrü ətrafı): Əsrin əvvəlində 950 azərbaycanlı ailəsi olub. 1854-cü ildə 116 ailə qalıb. Əsrin sonunda heç bir nəfər də qalmayıb.

Naxçıvan xanlığı: 1827-1828-ci illərde 4170 azərbaycanlı ailəsi olub. Türkmençay, Adrianopol (1929) müqaviləsindən sonra 1400 ailə vətəni tərk etməli olub.

Şəmşəddin bölgəsi: 1804-cü ildə 21714 azərbaycanlı olub. 1817-ci ildə 10236 nəfər qalıb.

Bəs ermənilər?

Yelizavetpol quberniyasında: 1873-cü ildə 99918 nəfər əhalinin 16,8 faizi, 1916-ci ildə 418859 nəfər – əhalinin 32,6 faizi.

Bakı quberniyası: 1873-cü ildə 13133 nəfər – əhalinin 2,4 faizi, 1916-ci ildə 119885 nəfər əhalinin 9,3 faizi.

İrəvan quberniyası: 1873-cü ildə 221191 nəfər, 1916-ci ilə 669871 nəfərə çatdırılmışdı.

Təkcə bu quberniyada (İrəvan) 11 ildə (1886-1897) ermənilərin sayı süni yolla 159151 nəfər – 17, 18 faiz artmış, azərbaycanlıların sayı isə 27422 nəfər – 7,22 faiz azalmışdı.

M.S.Ordubadi deyirdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi".

Bu vulkanda 10 min azərbaycanlı qurban getmişdi. 200-dən artıq kənd dağdırılmışdı. 1915-ci il aprelin əvvəlində Qars vilayətində ən azı 40000 türk-müsəlman qətlə yetirilmişdi.

29 aprel 1918: Gümrähdən 500 araba ilə qaçmaqdə olan 3000 qadın, qoca, uşaq yolda qətlə yetirildi.

Qarsdan qayidian erməni silahlı dəstələri Qarsda 82, İrəvan quberniyasında 211 müsəlman kəndini yandırdı, əhalisini qətlə yetirdilər.

Castin və Karolin Makkartılər yarızdırılar: Birinci Dünya müharibəsi zamanı Qafqazdan 530 min müsəlman qaçqın düşmüşdü. Ümumiyyətlə, 600 min erməni, 2,5 milyon müsəlman həlak olmuşdu.

1918-ci ildə erməni silahlı dəstələri Bakı quberniyasında 229 kəndi, Gəncə quberniyasında 272 kəndi, təkcə Zəngəzurda 115, Qarabağda 157, İrəvan quberniyasında 211, Qars vilayətində 82 kəndi yerlə bir etmiş, yüz minlərlə əhalini qılıncaqdan keçirmiş və ya didərgin salmışlar.

Göyçədə 60 min əhalisi olan 22 kəndi dağdırıldı. Nüfuzlu el şairi, ustad Aşıq Nəcəfin belinə qaynar samovar bağlamışdır.

Azərbaycandakı qırğınları töredən Lalyan deyib ki, daşnaklar 30 aylıq hökmənli dövründə Ermənistanda azərbaycanlıların 60 faizini qətlə yetiriblər.

1918-1920-ci illərdə mauzerçilər Ermənistanda 575 min azərbaycanlıdan 565 min nəfərini qırmış və didərgin salmışdır.

Daşnak mauzerçilər 1918-1919-cu illərdə təkcə Zəngəzur qəzasında 115 kəndi yandırmış, 3275 kişi, 2276 qa-

dın, 2196 uşaq öldürmüştər. 1060 kişi ni, 784 qadını, 425 uşağı vəhşicəsinə yandırmışlar. Qəza üzrə 10068 azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci ilin martında 199 kəndi dağışmış, 135 min nəfəri qətlə yetirmiş və qovmuşlar.

1918-ci il martın 31-də Bakıda 50 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Onların 46 min nəfəri dağüstü parkda – indiki Şəhidlər Xiyabanında dəfn olunmuş, 4 mini isə yandırılmış, yaxud Xəzər dənizinə tökülmüşlər. Göyçay, Şamaxı, Quba, Dərbənd şəhərində də belə qətlər olmuşdur.

1919-cu ilin 9 ayında İrəvan quberniyasının bütün kəndləri yerlə-yeysən edilmişdir.

Zəngəzurun Vağudi kəndində (Sisan rayonu) 400 nəfəri məscidə yiğib yandırmışlar.

1918-ci ilin aprelin əvvəllərində Tbilisi iddiaları ərzəvətindən ərəb-Zaqafqaziya dövlətlərinin konfransında Ermənistən nümayəndəsi birgə müdafiədən imtina edir. Deyiblər ki, "Biz İrəvan ərazisi ilə kifayətlənə bilmərik". Rusiya imperiyasının dəstəyi ilə sonra Zəngəzur və Göyçədə itirildi. Ermənilərin iddiaları çox böyük idi. 20-30-cu illər represiyasını, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlıının deportasiyasını da itkilərimizə əlavə etsək, milli facəmizin genişliyini dərk edə bilərik.

1988-1989-cu illərdə isə Ermənistən (İrəvanın) 259 kəndindən azərbaycanlıların tamamilə qovuldular, yurdlarından didərgin düşdülər.

Rus yazıçısı M.Qorkinin bu ifadəsi həmin hadisələr üçün çox xarakterikdir: "Bu işin arxasında hamımızı eyni ölçüdə əzməkdə olan çar hökuməti dayanırdı..."

Tarixdə 15 min müharibə olub. Lakin heç biri erməni tecavüzünün qəddarlıq və vəhşiliyinə bənzəmir. Onlar təkcə ərazimizi zəbt etməklə kifayət-lənməyiblər, əhalini qırıb, Xocalı faciəsi kimi soyqırımı töredib, əhalini öz yurd-yuvalarından didərgin salıblar. İkinci Dünya müharibəsində almanın fəsilələri də belə qəddar və amansız olmayıblar.

Baba BABAYEV, filologiya elmləri doktoru.